

# İNSANA ACI HARAY

**“Ruhun savaşı” poeması haqqında düşüncələr**

(Övvəli ötən saylarımda)

Hər bir şairin, ümumiyyətlə, bütün söz adamlarının bir real həyatı var, məisət qayğıları ilə yaşıyan həyatı var, özünün arzu və istəkləri uğrunda mübarizəsi var, bir də xəyallar aləmi var, düşüncələrin dünəyi var.

Şairin xəyallar aləmi onun üçün ideal bir mühitdir. Bu mühitdə dünya ədalətlə nizamlanır. Həyatın bütün çətinliklərini xeyal öz qanadları ilə uşub keçir bilir. Şairin xeyal aləmi onun ruhunun çağla biləcəyi bir məkanda haram olur. Bu məkən bəlkə də insanlığın arzuladığı ideal məkandır. Hər halda bu məkanda şər xisəlli insanlar, başqa sözə, iblislərə yer yoxdur. Amma bu xəyal aləminin şairin istəkləri əsasında qurulmuş dünyasına yetərcən söz adəmi dünyanın neçə cür əzabından keçməlidir. Özünü tanımlı, dünyasını dərk etməlidir. Bütün varlılığı ilə həqiqətə tapınmalıdır.

Bəzən sənətkar ideal arzularının ifadəsi olan həmin dünyaya yetməsi çətin olur. Ona görə çətin olur ki, o hələ özünü kifayət qədər dərəməmiş olur. Ağrı, qarani, yaxşı, pisi ayırmاق çətinliyi, bir sözə, özünü dərk etmə çətinliyi şairi ideal arzularını yaratdığı dünyaya qovuşmaq üçün yollarında əngələ çəvrilir.

Məlahət Soltanqızı “Ruhun savaşı”nda məhz duyguy dünəncələrinin ziddiyət məqamlarını necə keçməsinə, bir sözə, özündən özünə yoluñ haralardan, nələrdən ötdüyünü qələmə gətirməkələ bir şair taleyin nələrə tablaşdırığını göstərmək istəmişdir.

Sair sözünə güvənərkən ruhunun qanadları ilə uçur. Bir dağ döşündə, bir çəməndə, bir dağ çayının sahilində dayanır. Təbiətin gözelliliyindən zövq alır. Sanki bununla demək isteyir ki, əgər təbiətdə bu saflıq, bu gözəllik varsa, insan da təbiətin bir parçasıdırsa, onda insanın özü də saf və duru olmalıdır.

Oluşdan ölümə bir yol gedirik...  
Yaxşıñ, yamanı tanımaz olduq.  
Bəzən bulud kimi boşaldıq, dolduq.  
Bulandıq, durulduq, gəzdik, yorulduq,  
Gəncəliyin tükənməz odu, həvəsi,  
Yoxdu duyguların bəndi, bərsi.  
Bir ağac kölgəsi, bir bulaq bası,  
Sevən könnürlərin ömrü sırdaşı.  
Arzuların işığında yol gedib.  
Baxışların alovunda əridik.

Elə bildik dünya bizim dünyamız,  
Hər arzumuz çıçık açar, gül açar.  
Nədən belə xəyallara qapıldıq,  
Elə bildik kədər bızdın gen qaçar.

Müəllif xeyalının ucdudugu, dolanlığı məkanlardan keçdiyəcək dünyasının insan evi olduğunu sanki bir daha anlayır. Əslinə qalsa, müəllifin qənaətləri doğrudur. Əgər dünya insan evidirsə, demək, onu qorumaqda da elə insanın özü borcludur. Əgər insan bu evi qoruması, onda təbiətin də çəçəkləri solar, dumdur dağ çayları da bulanar. Bulaqların gözü quruyar. Və beləliklə, insanların varlığı da kasıbılır. Zövq alməq kimi uca duygulardan məhrum olar. Va əlbəttə ki, insanların arzu çəçəkləri solar. Güllər kənarı məhv olar.

Bütün hallarda “Ruhun savaşı” ilə birgə yol gedən sənətkar bir həqiqi yaxşı bilir. O hər vaxt, hər an olumla ölümün arasındadır. İnsana dəstək olan güclənəyi var. Əgər insan acılardan, ağırlardan dərs götürə bilirsə, həyatın çətinliklərinin haradan, nədən geldiyini anlaysırsa, demək, onda o

özünü də yaxşı bilir. Və bu da onun üçün güclənəyi olar. Əlbəttə, bu yolda insan öz müasirlərinə doğma olmalıdır. Söz yox ki, tarixdə də ehtiramlı münasibət ona geleceyin düzgün yoluñ tapmaqda kömək edər.

Məlahət Soltanqızı doğu deyir ki, sevinc və kədər qoşa qanadlı hissdir. İnsan bu hissələrdən, bu duygulardan qaca bilməz. Onu əslində yaşadan bu hissən hər ikisindən güclənəcədir.

İnsan sevincdən nə qədər güclənəcədir, bir o qədər də kədər də güclənəcədir.

Kimisə bu dünyada saxlamaq, kimdənse imtiyət etmək tek insanın əlində olan missiya deyil. Ona görə də bir-birinin arxasında deyişən nəsillərdən qalan yaxşı əməlliəti tarixdə çevirmək, yazmaq, insanlara dərs kitabı kimi qoyma lazmıdır.

Oluşdan ölümə bir yol gedirik...  
Ruhumuzu dilləndirir acılar.  
Biza dəstək olar qardaş, bacılar.  
Ölüm yer üzündə olmasa əgər,  
İnsanlar hayatı verərmi dəyər?  
Sevinc də, kədər də yolumuzدادı.  
Kiminə yaxındı, kiminə uzaq.  
Kimiłarı udmadı bu qara torpaq,  
Kimiłarı çəkmədi öz sinəsinə.  
Yaşadıq, yaratdıq güldü üzümüz.  
Bu dünyadan doymaz oldı gözümüz.  
Qara torpağın sinəsi çox genişdir.

Bunu müəllif də yaxşı bilir. O, insanların həm de son məskənidir. İnsanın dəyeri, kimliyi qara torpağı özünə əbədi məskən seçəndən sonra dəyin bilinir.

İnsanlar tamah uğrunda, “mənim-sənin” niyyətləri ilə vuruşurlar. Nəticədə min-min insanlar hələ həyatın yaxşısını, pisini görməmiş dünyaya əlavə deyirlər. Sağlam əqida, doğma yurd, vətən yolunda canını qurban vərənlərə şəhid deyirik. Məlahət Soltanqızı savaşının onu apardığı bütün məkanlarda müqəddəsliyi görməyə çalışır. İnsanı ucaldan nə varsa, bütün burlara öz sevgisini bildirir. O təessüf edir ki, insanın tamah uğrunda çarpışması onu ölümə sürükləşə də, yəni də tamahlarından geri durmamalıdır.

Hər halda Məlahət Soltanqızı insanların dünyadan gözü doymamasına daha üstün bir qiymət də verir. Əgər həyat gözəldir, əgər yaşamaq insana mənəvi rahatlıq və zövq bəxş edir, onda insan niyə bu dünyaya könlük xoşluğu ilə yaşamaq istəməsin.

Ruhunu göylər üzündəki süd yoluñda süzən bir köhlən kimi təsəvvür edir. Cənubi köhlənin göy üzündəki yolu dağ bilmir, düzən bilmir. Səhraların üstündən keçir, sildirir, sal qayaların zirvesindən də yuxarıda uşub gedir. Amma maraqlıdır ki, müəllif göy üzündən seyr etdiyi yerin gözəlli yini daha üstün tutur. Elə ona görə də yeri, insanların yaşaya biləcəyi məkanı daha yüksək qiymətləndirir. Əslinə qalsa, həyatın mövcud ola biləcəyi yeganə məkan kimi yer üzünü ideal he-sab edir.

Oluşdan ölümə bir yol gedirik...  
Atını asta çap, ey yolcu, dayan!  
Bilməzsin düzəndi, yoxsa ki dağdı.  
Bəlkə, səhralara düşdü güzərin.  
Çəməndən, çəsməndən düşdən aralı.  
Bəlkə, su dalınca çapdn atını,  
Dodaqlar çəkdiyəcək suyun həsrətin.  
Anlarsan bir içim suyun qıymətin.  
Tanrı nemətin qismadı bizi dən,  
Hər an xəbər verdi türəyimizdən.  
Atını asta çap, ey yolcu, dayan!  
Tələsmə, tələsmə təndirdə düşər.  
Bu yolun geriye bir dönüşü yox,

Bu yolun əzabı naşasindən çox.  
Bu yolun zilləti bükər belini,

Ağardar o qara, qırvım telini.  
Dilindən dolaşar, səhbətin, sözün,  
Getidikcə nurnu itirər gözün.  
Bu dünya kimləri salmadı yola,  
Dünyanın zülmündən cana doysa da,  
Dünyadan bir gözü doyan oldum?

Hər halda dünyadan gözü doyan olsa da, olmasa də insan yerin övladıdır. Onun gözəlliklərini qorumaq borcludur. İnsan cəmiyyəti üçün həyatın deyəri yalnız özünə məkən olan yeri qorumaqla ölçülür. İnsan evi olan dünyaya qorunmasa, onda heç insanın özü də mövcud ola bilməz. M.Soltanqızının dünyasını göy üzündən seyr etməsi ilə gəldiyi bu qənaətlər bütün hallarda yer üzünü nüvə silahları ilə hədəleyənlər üçün xəbərdarlıqlardır. Əgər insanlar bu xəbərdarlıqlardan nöticə çıxarsalar, onda dünyasının sonu gələcək.



Hayatın gözəlliyyini, həyatın nə de-mək olduğunu insanın gəncəliyi tama-mılayır. Əslində gənc bir insan da elə yer üzündəki çəçəklərdən, gül-lərindən bividir.

Oluşdan ölümə bir yol gedirik...  
Atını asta çap, ey yolcu, dayan!  
Gənclik bağçasından çəçəyini üz,  
Üzənən bəllərin göçəyini üz.  
Bir ömrən onuna qalxıb durarsan,  
Bir ömrən onuna başa vurarsan.  
Dünyana təzə bir dünya gətirər,  
Bağında meyvələr, güləllər bitirər.  
Nəzəsan ocağın gülüstan olar,  
Qədrini bilməsən həyatın solar.

Dünyanın gözəllikləri ondan zövq ala bilən insanları ovsunlayır. Yer üzündəki yaxşı nə varsa, bunu görənlər, bilənlər həm də onu qorumaq istəyində olurlar. Belələri tamahına da nəzarət edə bilir. İnsanlığ qorumaqda onların həyat təcrübəleri, həyat, cəmiyyət haqqında düşüncələri bir mə-nəviyyət kitabi olur. İnsanlar bu kitabı oxuyaraq göləcəyin necə olacağını da qabaqcadan dərk edə bilərlər, əlbəttə, bu baxılıqlı deyil. Bu, dünənce ilə hə-yati dərk etməkdir.

Oluşdan ölümə bir yol gedirik...  
Bu dünyasın həvəsi ovsunladı hər kəsi.  
Ölən günümüzdək düşünmədik ölümü,  
Aza qane olmadıq, yaxşı yaşam istədik.  
Dolanışq ucundan günahları iştildik.  
Dünyanın hər nemətin süfrəmizdə iştidik.  
Elə bildik yeməklə canımız çıxar safə.  
Dünyanın hər neməti olənsə süfrəmizə,  
Ölən vaxtsı yan düşməz bu şirin ömrümüzə.  
Toxluqda düşünmədik yoxsulların halını,  
Aclıq məngənsindən dayışan əhvalını.  
Tanrınnın nəzərində var da, tox da bir imiş.  
Varlı varın gücünə bəsləyirsa canını,  
Tanrı özü qoruyur yoxsulların canını.

Kimsə əl aparmasın qoy tanrınnın işinə.  
Hər kəs bir gün keçəkək Əzrayılın dişinə.

Bütün hallarda Məlahət Soltanqızı tanrınnı uca bilir. Əslinə qalsa, onun düssünsəsində müəyyən nizam və qanu-naşınlıqla mövcud olan təbiət elə tanrınnı özüdür. Təbiətdə hər şey elə ni-zamla qurulur ki, əgər onun müqəddəs qanunları qorunsa, onda heç bir canlı ac ola bilməz. Bir sözü, nizam, özü də po-zulmaz nizam təbiətdən gelir. Ona görə də insanlar birinci növbədə elə təbiətin özünü qorulmadırlar. Harinləq, toxluq bəzən insanın həqiqət düssünsəsin üzərinə kölgə salır. Müəllif bu düssünsələri ilə özünün ziyanlıq missiyasını yerinə yetirir və insanlara doğru-düzgün yolu göstərməyə çalışır.

Oluşdan ölümə bir yol gedirik...

Yaxşı da, yaman da yolumuzدادı.  
Gal qaldır başını dardın içindən,  
Dünyanın acısı tükənən deyil.  
Bir evdə toy olar, o büründə yas,  
Bu dünya ağlını dəyişən deyil.  
Güçünü itirib dardın öndən  
Ruhun fəryadına verdinsə qulaq.  
Bir ömrənələr gözünün yaşı,  
Bitməz, tükənməzdir ruhun savaşı.

Şübəhəsiz, müəllif bəzi məqamlarda düssünsələri tekrar edir. Bu da onun təzadalarla müasibəti ilə bağlıdır. O çox isteyir ki, insanlıq ağı qəradan ayıra bilsin. Unutmasın ki, yaxşı və yaman anlayışları həyatdan gəlir və bu ziddiyyətlər, təzadalar daimi savadşadır. Üstünlük isə, əlbəttə, insanın xeyr-xahılıq niyyəti ilə daha çox bağlıdır.

Müəllifin dünyagörüşünün, həyat bilgisinin imkan vere bildiyi düssünsə məqamlarının dərinliklərinən nüfuz etməsi göstərir ki, o, insanın taleyi üçün narahatlıq hissi keçirir. O çox isteyir ki, insanlar həyat imtahanından keşfə bilən adamlar dünyasının nizamını qorumaq uğrunda daha fədakarlıqla mübarizə apara bilirlər.

Oluşdan ölümə bir yol gedirik...

Qaşını çatıb da dayanıb zaman.  
Sanki sabah üçün yoxdur bir gümən.  
Olani, qalanı çəkib mizana  
Sanki edəcəkdir bizi imtahan.  
Yuxuya bənzədi monim bu ömrüm,  
Göz yumub açınca sovuşdu, keçdi.  
Cavanlıq tez saldı məni atıdan,  
Acılar ruhuma kəsildi hakim,  
O gənclik, o şuxluq xəzana döndü.  
O dəli arzular ozana döndü.  
Nə sözüm tükənər, nə də söhbətim.

Yox haqsız qınağım, yersiz qeybətim.  
Haqq deyib, haqq üçün çabalar canım,  
Haqq deyib inildər damarda qanım.  
Beləliklə, müəllif yuxuya bənzən-dən düşünsə həyatını ruh ilə savadşa-zınətləndirir. O, bu yolda hər cür çə-tinliklərə rast gəlir. Amma dözüm göstərir. Hətta həyatının xəzana gəlib çatmasınan bu yolu davam etdirir. Onun yolu mübarizələrden keçir, geri-dönəzliyi isə fədakarlıqlıda güclənir.

Bir sözə, o, haqq üçün, həqiqət üçün çarşıdıqdan qürur duyur. Müəllif bu əsəri 2007-2009-cu il tərixdə qələmə alıb. Hətta yazısını qəlo-me aldığı məkanı da qeyd edir; Bakı-Kürdəmir.

M.Soltanqızı “Ruhun savaşı” poeması ilə düssünsələr motivində qələmə aldığı əsərlər bədii düssünsəmizi zənginləşdirib.

Sair elə savaşında yaşayar.